

İkinci Dünya savaşı başlayanda big yeri yeni-ca tərlayon 17 yaşlı bir gənc titrək, amma inamlı addimlalarla Şamaxı Rayon Hərbi Komissarlığına yanaşdı. Mühəribəyə getmək, el-obanın dar günündə gücü yetdiyi qədər kömək etmək istəyirdi.

Bu gənc - mühəribədən sonrakı bütün həyatını pedagoji fəaliyyətə həsr edən, Kürdəmir rayonunun Çarlı kəndində doğulan, ömrünün yarım asrdañ çoxunu təhsilə, gənc nəslin hərbi-vətənpərvəlik ruhunda tərbiyəsinə həsr etmiş, gələcəkdə unudulmaz pedagoq kimi ölkə miqyasında tanınacaq, 56 il orta ümumtəhsil məktəblərinə rəhbərlik edəcək Mirzəxan Həsənbəy oğlu Hüseynov idi.



Xatirələrdə yaşayan ömür

Uzun müddət eyni sahədə çalışmaq, özü də təhsil ocağına rəhbərlik etmək və burada çalışan, təhsil alan hər kəsin dərin hörmətini qazanmaq, el-obanın sevimli olmaq əsl xoşbəxtlikdir. Mirzəxan müəllim bu uzun iller ərzində hər zaman öz əqidəsinə, təmiz və saf mənəviyyata, halallığına, dürüstlüyünə sadıq qalan insan kimi ad-sən qazandı. Onun humanistliyi, xeyirxahilığı, haqqı nahaqqı qurban verməmək xüsusiyyəti, dürüstlüyü, ədalət prinsiplərinə sadıqliyi bu gün də dillərdə dolaşır. Heç vaxt kimsənin haqqına girməyen, şəxsiyyətinə toxunmayan, köməyə ehtiyacı olanlardan yardımını əsirgəməyən, ikitirəliyə, özbaşınlığa yol verməyən Mirzəxan müəllim mehz buna görə Saatlı rayonunda böyük nüfuzlu sahib olmuşdur. Məhz bu xüsusiyyətlərinə görə müəyyən məsələlərdə rayon rəhbərliyi də onunla məsləhətləşərdi.

Mühəribədə faşizm üzərində qələbənin əldə edilməsində Mirzəxan kimi Vətən övladları hünər göstərilər. Mühəribə xatirələrindən söz açanda hər zaman deyirdi: "Məni ilk dəfə 17 nəfərlə birlikdə topçu hazırlayan məktəbə təlim keçməyə göndərdilər. Sonra bizi "Kiçik torpaq"da Gelencik şəhərində yerləşən Səməs buxtasının müdafiəsinə yönəldildilər. Topçu olduğum üçün əsas hədəfləri vurmaq mənə tapşırılmışdı. Yaralandığımı görə bir müddət hospitalda müalicə olunub, yenidən cəbhəyə yollandım".

1943-cü il fevralın 3-də Mirzəxan Hüseynov hər iki ayağından ağır qəlpə yarası və eləvə də 7 güllə yarası ile Socı şəhərindəki hərbi hospitala yerləşdirilir. 1943-cü ilin dekabrında arxa cəbhəyə göndərilir, Vətəne qayıdır.

Mühəribədən sonra Şamaxiya qayıdaraq bir müddət rayonun Xınıslı və Sis kəndlərində məktəbdə çalışır. 1946-cı ildə partiya sıralarına qoşulan Mirzəxan Hüseynov gəndəriş əsasında Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul edilir. Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Naxçıvanın Culfa rayonuna xalq hakimi təyin olunur. Sonra da seçki yolu ilə Naxçıvan Şəhər 1 sayılı Məhkəməyə xalq hakimi seçilir. Burada çox səmərəli fəaliyyət göstərir.

1949-cu ildə sənədlərini Azərbaycan Pedaqoji Universitetinin coğrafiya fakültəsinə verir, qəbul olunur və 1953-cü ildə bu təhsil ocağını da uğurla başa vurur.

Elə həmin vaxtdan da Saatlı rayonunun Mərzəli kənd məktəbinə müəllim kimi təyinat alır. Bir müddət sonra məktəbin direktoru təyin edilir. Amma bura məktəb demək olardı. Mirzəxan müəllimin direktor təyin edildiyi dövrde bu məktəb qəmisdən quraşdırılmış xırda bir sınıf otağından ibaret idi. Böyük həvəsla işe girişən gənc direktor burada lazımi infrastrukturun yaradılması, bütün təhsil ocaqları ilə eyni səviyyədə olması üçün fədakarlıqlar edir. Məktəbin maddi-texniki bazası zənginləşdirilir, təhsildən uzaq düşmüs uşaqlar yenidən bu ocağa ayaq aşırlar. Sonradan bu bölgədə hansı kənd məktəbində təhsil səviyyəsi aşağı, infrastruktur zəif olurdusa, Mirzəxan müəllimi ora gönderildilər. Rayonun Krasnoselski və Camışçı kənd məktəbləri bu qəbeldəndir.

1963-cü ildə Mirzəxan Hüseynov Saatlı rayon Nərimankənd 8 illik məktəbinə direktor təyin edilir və burada 2002-ci ilə kimi - 40 ilə yaxın fəaliyyətini yüksək səviyyədə davam etdirir. Direktor təyin edildiyi vaxt bura da rayonun ən geridə qalmış məktəblərindən idi. Sonralar isə neinkin rayonun, respublikanın ən novator təhsil ocaqlarından sayılırdı.

Direktoru olduğu məktəbdə ilk olaraq valideynlərin və uşaqların köməyi ilə geniş həyətdə bağ salır. Sonra buranı o dövrün ən tanınmış mütəxəssislərinin köməyile təcrübəsinə qəzaq məkanına çevirir. Görülən bu iş yüksək qiymətləndirilir və Mirzəxan müəllim 10 nəfər ən fəal şagirdlə birlikdə Ümumittifaq sərgisinin diplomu ilə təltif edilir. Məktəbdə sadə idman qurğuları quraşdırılır. O dövr üçün ilkərdən sayılan bütün şagirdlərin eyni məktəbli forması geyinməsi tətbiq edilir. Bunun üçün məktəbdə tikiş dərnəyi açılır və həmin məktəblə formaları məhz burada tikilir. Ölkənin müxtəlif yerlərindən gələrək Mirzəxan müəllimin təcrübəsi öyrənilir və məktəblərdə tətbiq edilməye başlanılır. Tezliklə məktəb üçün 480 yerlik yeni bina tikilir. Burada iki zəngin emalatxana, rus dili, linqafon və digər fənlər üçün ayrı ayrı kabinetlər yaradılır. Məktəbin şagirdlərindən ibarət özfəaliyyət kollektivi rayon səviyyəsində keçirilən tədbirlərdə böyük alqışla qarşılanır.

Novator direktorun səyi ilə Nərimankənd məktəbinde "Döyüş şöhrəti" muzeyi yaradılır. Burada özünün də iştirakçı olduğu ikinci Dünya mühəribəsində göstərilən qəhrəmanlıqları eks etdirən stendlər, foto-

lar, əsgər məktubları kimi əyani vəsaitlər nümayiş etdirilir ki, bu da şagirdlərdə hərbi-vətənpərvəlik təbiyəsinin formallaşmasında böyük rol oynayır. Məktəbdə təşkil etdiyi "Tərix muzeyi" və "Əmək şöhrəti" muzeyi böyük maraqla qarşılanır. Məktəbin həyətində kollektivin gücü və Mirzəxan müəllimin ideya müəllifliyi ilə ucaldılan "Ana abidəsi"nin sorağı bütün respublikadan eşidilir, bura şagirdlərlə yanaşı, kənd sakinlərinin də əsl ziyanətgahına çevrilir. Hətta o zamanlar el-obada yeni ailə qurulanlar da ilk dəfə bu abidəni ziyarət etməsi ənənə halını alır.

Mirzəxan müəllimin bu zəhməti və fəaliyyəti heç vaxt diqqətdən kənardan qalmayıb. Rəhbərlik etdiyi Saatlı rayon Nərimankənd orta məktəb iki dəfə İttifaqın Xalq Təsərüfatı Nailiyyətləri Sərgisinin iştirakçı olur və sərginin fəxri diplomları ilə təltif edilir.

1965-ci ildə yerli Xalq Deputatları Sovetində deputat seçilən direktor rayon ictimai həyatı ilə bağlı bütün məsələlərdə söz sahibinə çevrilir. Saatlı Rayon Veteranlar Şurasına rəhbərlik edir. Pedaqoji fəaliyyəti dövründə də təhsil sahəsində ən yüksək təltiflərə layiq görülür. Onların sırasında "Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi", "Maarif əlaçısı", "Sosializm yarışının qalibi" döş nişanları, İttifaqın fəxri fərمانları və digər ali mükafatlar var idi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra da Mirzəxan müəllimin uzunmüddətli səmərəli pedagoji fəaliyyəti diqqətdən kənardan qalmadı. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə minik avtomobili və Prezident təqəüdü ilə təmin edildi. Yeni Azərbaycan Partiyasının sıralarında yerini tutdu.

Mirzəxan Hüseynov həm də gözəl və nümunəvi ailə başçısı olmuşdur. Ömür-gün yoldaşı, şərqşunas Cəmile xanımın vaxtsız vəfatından sonra ailənin bütün yükü onun üzərinə düşdü. Ailədə böyük 6 övladın hamisi ali təhsilli tanınmış mütəxəssis kimi ad-sən qazandılar.

Təssərif ki, Mirzəxan Hüseynov artıq bir neçə ildir aramızda deyil. Amma onun adı və xatirəsi daim əziz tutulur. Vaxtılı rəhbərlik etdiyi məktəblərin yetirmələri olduqlarından qurur duyan şagirdlərin sorağı respublikanın hüdudlarından çox-çox uzaqlarda eşidilir və onlar daim bu istəklili insanı rəhmətlə anırlar.

Qərənfil MANSUROVA.